



DÖVLƏT  
VERGİ  
XİDMƏTİ

## Dövlətə və ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara bağışlanan əmlaklar üzrə vergi güzəştləri verilmişdir

**Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 01.01.2023-cü il tarixdən etibarən** Hüquqi və fiziki şəxslər tərəfindən daşınmaz əmlakla yanaşı, **daşınar əmlakın və qeyri-maddi aktivlərin də** dövlət orqanlarına (qurumlarına), eləcə də 2022-ci ilin yanvar ayının 1-dən etibarən siyahısı Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi **mənfəət (gəlir) vergisinin və ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyat sayılmır**, eyni zamanda qeyd edilən siyahı üzrə həmin **fondlara əvəzsiz olaraq verilmiş əmlaklara görə ödənilmiş ƏDV məbləği həmin tarixdən, əvəzsiz olaraq verilmiş digər əmlaklara görə ödənilmiş ƏDV məbləği isə 01.01.2023-cü il tarixindən etibarən əvəzləşdiriləcəkdir.**



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155  
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71  
E-poçt: office@taxes.gov.az

[www.taxes.gov.az](http://www.taxes.gov.az)



